

**■ Yurdumuzun hər dərəsini, hər uçurumunu, zirvəsini təbiət elə yaratmışdır ki, sanki, Laçın dağları insanlar üçün möhtəşəm qala idi. Vətən torpağının hər daşı qəhrəmanlıq tariximizin bir sirlərini özündə yaşadır. Xalqın qazandığı qələbələr də, dücar olduğu fəlakətlər də bir çox yurd yerlərində, adlarında əbədiləşmiş və canlı tari-xə çevrilmişdir.**

İyirmi dörd ildir ki, bir gözüümüz ağlayır, bir gözüümüz yol çəkir, el-oba həsrətli laçınlıların gözleri yollara dikili qalıbdır. Hər bir azərbaycanlımız borcudur ki, heç olmasa, Vətəndən gətirdikləri adət-ənənələrini qoruyub saxlasın, gənc nəsillərə çatdırı bilsin. Adət-ənənələri yaşatmaqla yur-

təşkil olunardı, bu barədə deyimlər də olmuşdur. Kənd yerlərində Xıdır Nəbi bayramında “qodu-qodu” gəzdirmək bir adət – ənənə ididir. Bunu üçün səriştəli, hörmətli, hazırlıq, bəməzə adamlar seçilirdi. Qodu adama bənzər müqəvvə formasında düzəldilər və bəzədlər. Havalıların isti keçməsi

cuqlayardı. İlk çiçək açan zoğal ağacı idi.

Dördüncü çərşənbə – Torpaq çərşənbəsidir. Ana təbiətin oyanmasını görən əkinçilər cütü, kotanı əkin sahəsinin kənarına sürərdilər. İlk yaz əkinini gecikdirənlər heyfslənərdilər ki, bu il məhsuldarlıq az ola bilər. Ona görə də yaz əkinini gecikdirmək olmazdı. Nənələr buğda isladıb, səməni qoyardılar ki, bolluq olsun. Əkin-biçin bərəkətli olsun deyə, – doda-qalı oxuyardılar: “Səməni, saxla məni, ildə göyərdərəm səni.” İnanca görə, axırıncı çərşənbə gecəsi kim nə yuxu görəsəydi, çin olardı. Deyimlərə görə, həmin axşam su arxı kənarında bitən söyüd ağacının bu-

kəsin qulaq fali nəhs gəlməsin. Qulaq asanlar da xoş sözər eşi-dəndə sevinərdilər.

Çərşənbələrdə hər bir evin qarşısında tonqal yandırılırdı. Tonqalın başına toplananlar növbə ilə odun üstündən atılar, “Ağırlığım uğurlugum odda yansın” deyərdilər.

Hər çərşənbə gününün axşamı ləziz, dadlı bayram aşısı bişirilərdi. Plov hazır olanda ailə üzvləri bir süfrə başına toplاشardı, bayram yeməyindən yaxın, əziz adamlara, qonşulara pay verərdilər. Bayram süfrəsində ailə üzvlərindən kimsə uzaqda, səfərdədir, birinci həmin adam yad olunardı. Övladlar bayramqabağı ata-anasına, qocalara baş çəkməyə, on-

# Laçının qış nağılı

## Çillə, çərşənbələr və Novruz bayramı ənənələri



dumuzun ruhunu yaşadırıq.

Bir ilin dörd fəsli vardır, hər bir fəslin özünü görə, öz xüsusiyyətləri olduğu kimi, bir-birindən fərqlənir. Gərək, fəsilləri – yazı, yayı, payızı və qışı yaşayasan və ona şahid olanın ki, bir il tamam olsun, Qış olmasa, yaz olmaz; yaz olmasa, yay olmaz; yay da olmasa, payız olmaz deyiblər.

Qış fəsli tən yeri olanda, fevral ayının 5-7-nə təsadüf edən həmin günü əlamətdar gün kimi qeyd etməklə Xıdır Nəbi bayramını keçirirdilər. Bu bayrama ona görə çox sevinirdilər ki, qış yarı olmuşdur. Xıdır Nəbi bayramında su dəyirmanında üyüdülmüş buğda unundan qoca nənələr xəşil bişirərdilər. Ocağın üstünə mis qazan qoyardılar. Su qaynara düşəndən sonra ailədə nəfər sayına görə un əlavə olunardı. Qazanı oxlovlə qarışdırmağa cavanlar növbə ilə köməyə gələrlərlər. Yeməkdən unun iyi gəlməyənə qədər, yəni, bişənə kimi qarışdırıldılardı, hazırlı olanda xəşili mis sinilərə, dövrələrə çəkər, ortasını cala edərək, oraya ərimiş nehrə yağı, bəhməz tökərdilər, yeməklə doymaq olmazdı. Xəşil qış fəslində tez-tez bişirilən yeməklərdən biridir. O, adamları sərt soyuqlu havada, şaxtalı, qarlı havada döyümlü edər, müalicə əhəmiyyətli, güclü yemək hesab olunur.

Xıdır Nəbi bayramı üç gün davam edirdi. Həmin günlər el arasında qodu-qodu oyunu da

üçün qodu-qodu qapı-qapı, ev-ev gəzdirilər, pay, nəzir-niyyaz yığıldı. Toplanan nəzir-niyazı kənddə-obada ən kəsib yaşayan, imkansız ailələrə pay verərdilər.

Qırx gün böyük çillə, iyirmi gün kiçik çillə günləri tamam olandan sonra otuz günlük boz ay başlayır. Boz ay bozara-bozara, günlərini saymağa başlayır, bir gündə beş təbədür.

Hər həftənin çərşənbə axşamı günləri düzülməyə başlayır. Birinci çərşənbə – Su çərşənbəsidir. Fevral ayının son həftəsinə təsadüf edir, çayların, bulaqların buz bağlayan yerləri əriməyə, havalar get-gedə isinməyə başlayır. Təzə gəlinlər, nişanlı qızlar bulaq başına su gətirməyə gedərdilər. Durna qatarı kimi düzülən qızları gözləti edənlər də olardı. Oğlanlar tamaşaşa, sevgi “ovuna” çıxardılar...

İkinci – Od çərşənbəsidir. Artıq baharın qoxusu hiss olunmağa başlayır. Günəş yavaş-yavaş ətrafi, torpağı isitməkdədir. Od çərşənbəsi günü hər bir ailədə toy, bayram kimi qeyd olunardı. Hər bir ailə üzvünün adına, şam yandırılar, axşam süfrə açılar, xonça bəzədilər.

Üçüncü – Yel çərşənbəsidir. Təbiət oyanmağa başlayır. Torpaq isindiyindən bitkilər cürcəməkdədir. Yazda ilk cürcərən xincilovuz bitkisi yığılar, kətə bişirilər. Novruzgülü çiçəyi ilk dəfə acardı. Nişanlı oğlanlar Novruzgülü sevgilisinə hədiyyə edərdilər. Ağaclar tumur-


daqları əyilərək arxdan su içir.

Novruz bayramı günü Yeni ilin gəlişi kimi qəbul olunardı. Novruz bayramı mərasiminin yaranma tarixi çox gədimdir. Bu mərasim qışın sona çatması və yazın gəlişi ilə bağlıdır. Mərasim qədim insanların təbiət hadisələrinə münasibəti, etiqadı, həmçinin əmək fəaliyyəti ilə əlaqədar yaranmışdır. Odur ki, qışın başa çatmasını səbir-sizliklə gözləyir, yazın gəlişini

lətəbrik etməyə borcludurlar.

Bayram axşamına kimi yaxın qohumlarda, qonşularda, küsülü adamlar olsa idi, onları mütləq barışdırardılar. Küsülü qalmak olmazdı.

Novruz bayramı günü Keçəl və Kosanın məzəli oyunları, zarafatları adamların yaddaşında silinməz iz buraxardı. Onların atmacalı sözləri, Novruz bayramına, yaz fəslinə aid ma-



sevinclə qarşılıyırıdlar.

Laçın tərəflərdə Novruza bir ay qalmışdan bayrama hazırlıqları işləri görülməyə başlanardı. Məhəllələrdə, həyətlərdə, evlərdə ciddi təmizlik, abadlıq işləri görürlər.

Axırıncı çərşənbə günü gənclər bir yerə toplaşıp şənlik qurardılar. Subay qızlar üzük fəlinə baxmaq üçün iynələri suya atar, iynələr bir-birlərinə yaxın gələndə qoşlaşanda, sevinərlər ki, ürəklərində tutduqları oğlanların da onlara meyli var. Qızlar duzlu könbə bişirər və yeyərdilər, su içməzdilər ki, gecə yatanda yuxuda hansı oğlan ona su versəydi, deməli, onların bir-birinə eşq-məhəbbəti vardır.

Oğlanlar qonşu qapısına gedərdilər, astadan qapıları açar və papaq atardılar, sonra da qapıq gizlənərdilər. Ev sahibi də hazırlanmış bayram payından onların papağına pay qoyardı.

Qızlar ürəyində niyyət tutaraq qonşu qapısına qulaq falına gedərdilər. Evdəkiler bayramda pis söz danışmadılar ki, heç

raqlı söhbətləri, oxuduqları mahnilər yaddaşalan olardı.

Hər bir xalq öz adət-ənənəsi ilə tanınır. Biz də xalqımızın milli adətlərini unutmamalı, onları yaşadıb yeni nəsillərə çatdırılmalıdır. Novruz bayramının bütün milli xüsusiyyətləri nəzərə alınmalı, bayram tamaşaları təşkil olunmalı, milli paltarlar geyilməli, məclislərdə milli müsiki alətlərində xalq havaları ifa olunmalı, süfrələrə milli yeməklerimiz düzülməlidir.

Bayramın təntənəli və canlı keçməsi üçün Laçın rayonunda, kəndlərdə fəaliyyət göstərən mədəniyyət evlərinə, klublara, mağazalara, məktəblərə bu barədə göstərişlər veriliir, bayrama ciddi hazırlıqlı işləri aparılır. Xalqımızın adətlərini qoruya saxlamaq hər birimizin borcudur. Xalqın adət-ənənəsi ni yaşatmaq, xalqın özünü yaşıtmak deməkdir.

**Nemət BƏXTİYAR,  
Laçın rayonundan  
məcburi Köküñ**